

“Qarabağ-Şuşa” kitabının təqdimatı

“Şuşa İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Şuşa ziyalıları ilə görüş keçirilib. Onlardan biri, “Ali dərəcəli müəllim” adına layiq görülmüş pedaqoq, 2007-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmiş tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun “Qarabağ-Şuşa” adlı kitabının təqdimatı olub.



MEK-in baş direktoru, professor Məmməd Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşanın tarixi önəmini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin “Şuşa İli” elan edilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. “44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən Suşa şəhəri erməni işğalından azad edildi və bu gün şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir”. Bildirilib ki, doqquz kitabın və çoxlu sayda elmi-publisistik məqalənin müəllifi olan Yunis Hüseynov növbəti əsərində də ermənilərin dağıdıcı fəaliyyətlərini tarixi dəlillərlə sübuta yetirməyə çalışıb. “Qarabağ-Şuşa” adlı kitabda Şuşanın daxilində və ətrafında mövcud olan yer adları və başqa tarixi hadisələr şərh olunur, bu torpağın yetirdiyi tarixi şəxsiyyətləri hərtərəfli araşdırılır. MEK-in ərsəyə gətirdiyi “Şuşa-270” adlı bibliografik göstəricinin də məhz “Şuşa İli”nə töhfə olduğu diqqətə çatdırılıb.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Şuşanın tanınmış ziyalılarından danışib, Yunis Hüseynovun Azərbaycanın əzəli torpağına həsr olunmuş kitabını yüksək qiymətləndirib.

Müəllif Qarabağın təbii-coğrafi mövqeyindən başlayaraq, dövrümüze qədər əyalətin tarixini araşdırıb, adət və ənənələrini, inkişaf mərhələlərini, müstəqil Qarabağ xanlığının yaranmasını, onun siyasi-iqtisadi, mədəni və sosial məsələlərini bir daha diqqətə çatdırıb. Bu baxımdan əsər dəyərli elmi mənbədir.

Təqdimatda iştirak edən Şuşa ziyalıları da kitab haqqında ürək sözlərini ifadə ediblər. Müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda çıxış edən Yunis Hüseynov kitabın təqdimatında yaradılan şəraitə görə dərin təşəkkürünü bildirib və əsərini kitabxanaya hədiyyə edib.

Nəriman HƏSƏNZADƏ,
“Xalq qəzeti”